

Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq

Paşinyanın da, Şarl Mişelin də açıqlamaları dəqiq və aydın deyil



"Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel keçirilmiş üzərəli görüşün yekunları ilə bağlı sosial şəbəkədəki sahifəsində bunları yazdı:

"Şarl Mişel və İlham Əliyev tərəfləri gərüş zamanı biz Azərbaycan prezidenti ilə demiryolunun fealiyyətinin bərpası ilə bağlı razılığı təsdiq edik. Demir yolu qarşılıqlı principleşəsində beynəlxalq seviyyədə tanınmış sərhəd və görnək qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fealiyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına demir yolu ilə çıxış edəcək".

Bununla Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerine kommunikasiya xəttinin açılacağı vurğulanmış oldu".

Bu barədə "Şərq"ə "Atlas" Araşdırma-lar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz azasından demir yolu xəttinin çəkilməsi ilə bağlı üzrən dəşən öhdəliyi yerinə yetirəcək:

"O bildirib ki, Ermənistan tərəfi demir yolunun çəkilməsi tezliklə start verecek. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberg ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəşkənd münasibet bilidir. "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində de heç bir görnək postları olmamalıdır. Öger Ermənistan karqolalar, insanlara nəzarət etmek istəse, biz de Laçın dəhlizində görnək postu açacaq. Buz her iki variantı açıq. Ya her iki tərəfdən olmalıdır, ya da olmamalıdır".

Bələliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacağı, Ancaq bu, narafətli üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizi maneəsiz keçid yaratmaya çəqəsə, biz de Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şe-

kildə nəzarətə götürmeliyik. Kreml İrəvanla eyni mövqədən çıxış edərək, "Ermənistanın Qərbi Zəngəzurda keçəcək neqliyyat vasitələrinə nəzarət etmək hüquq var" principleşəsindən dəstekləyib. Bu, sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bize əsas verlik ki, eyni yoxlamani Ermənistanla sərhədin Laçın hissəsindən keçirək".

E.Şahinoğlu qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüssellən Ermənistanla və Azərbaycana texniki yardım göstərməklə sərhədlerin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcəyini bildirib:

"Şarl Mişel və İlham Əliyev tərəfləri demarkasiyası və delimitasiyasına dəstək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edərək. Yaxşı təkəldür, sadəcə gerek sərhədləri müyyənəşəndən komissiya yaranıb ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunur. Sərhəd məsesində Ermənistan dan səs çıxmır.

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişi ilə destaklanan regionda davamlı sülhün təmin edilməsi məqsədli münasibənin aradan qaldırılmasında, eməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyi ne sadıq olduğuna əmin edib".

Bu abzadsa "Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlerinin ərazi bütövlüyü" tanıtımı ehtiva edən sülh sazişinə ehtiyac var idi. Ancaq hər halda Avropa İttifaqı xoş niyyətin ortaya qo'yub və Azərbaycanla Ermənistana sülh elde etməkdə yardım elini uzadı.

Bələliklə, görüşürən muzakirələr davam edir. Ancaq mührəbədən keçen bir ilde nə tərəflər arasında sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişi ilə destaklanan regionda davamlı sülhün təmin edilməsi məqsədli münasibənin aradan qaldırılmasında, eməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyi ne sadıq olduğuna əmin edib".

Bu abzadsa "Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlerinin ərazi bütövlüyü" tanıtımı ehtiva edən sülh sazişinə ehtiyac var idi. Ancaq hər halda Avropa İttifaqı xoş niyyətin ortaya qo'yub və Azərbaycanla Ermənistana sülh elde etməkdə yardım elini uzadı.

Bələliklə, görüşürən muzakirələr davam edir. Ancaq mührəbədən keçen bir ilde nə tərəflər arasında sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətdən belə bir cümlə var: "Her iki lider Avropa İttifaqının hərəkəfli sülh sazişini imzalanıb, ne kommunikasiya məsələsində irləliyiş var, nə də sərhədin müyyənəşəməsi məqsədilə orta qəzəbə yaranıb".

Sücyət Mehti

Şarl Mişelin tərəfləri görüşün yekunu ilə bağlı yayıldığı beynətd



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Melahət Rzayeva

30 ilə yaxın müddətdə doğma yurdlarına həsrət qalan əhalisi Qarabağa Böyük Köçün başlanacağı günü səbirsizliklə gözləyir. Əlbəttə, səhəbət əhalinin kütłəvi şəkilde doğma evlərinə qayıtmasından gedir. Qarabağa həyat onun işğaldan xilası ilə qayıdır zatən. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişləri, təşşirçiləri, birləşmələri ilə Qarabağda quruculuq, abadlıq, yenidənqurma işləri Zəfər çaldığımız gündən başlıdır.


Dövlət başçısının Zəfər günündən öten 1 il ərzində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi inkışafı, əhalinin qayıdışını eks etdirən fərمان və sərəncamları, Prezident, hemçinin birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün Qarabağ bölgəsinə mütəmadi sefərləri dövlətin bu sahəyə necə həssaslıq və diqqətə ya-naşdırının eyni sübutudur. Hazırda dövlətimizin karşısındakı duran ən ümde məsələ Qarabağın dircəldilməsidir. Təbii ki, bunun üçün nə dərəcədə iqtisadi resurslar tələb olunursa, bir o qədər, hətta daha da artıq dərəcədə insan resurslarına ehtiyac var. Hər iki resurslara da Azərbaycan malikdir. Əhalinin işğaldan azad edilmiş ərazilərdə qısa zamanda məskunlaşması üçün lazımı addımlar atılır və atılıqla, hemçinin gərkili layihələr de heyata keçiriləcək. Məsələn, kənd təsərrüfatı ilə bağlı strateji inkışaf planı hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Tədqiqatlar Mərkəzinin

direktoru Firdovsi Fikrətzadə Trend-e açıqlamasında deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kənd təsərrüfatı sahəsində strateji inkışaf planı, ilk növbədə vətəndaşların doğma torpaqlarına tezliklə qayıtmasını nəzərdə tutur:

- Mərkəzin planlaşdırıldıq bütün layihələr kənd təsərrüfatı sahəsi üzrə idmətlərin təmin olunması və fermerlərin heyvandarlıqla müşəq olması üçün şəraitin yaradılması ilə bağlıdır. Bütin bu işlər artıq planlaşdırılub və onların realaşdırılması əhalinin azad edilmiş ərazilərə qayıtmaları ilə birləşir. Bütin bu işlər artıq planlaşdırılub və onların realaşdırılması əhalinin azad edilmiş ərazilərə qayıtmaları ilə birləşir. Bütin bu işlər artıq planlaşdırılub və onların realaşdırılması əhalinin azad edilmiş ərazilərə qayıtmaları ilə birləşir.

nin işlə temətinə üçün xüsusi müşəq olunacaq. Qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırlıdır. Artıq layihə Nazirler Kabinet, Prezident Administrasiyası və rəy verilməsi üçün müvafiq qurumlara təqdim edilib".

iqtisadçı Natiq Cəfərli "Şərq"ə açıqlamasında Böyük Qayıdışın elə adı kimi de böyük



Qarabağda özəl sektorun inkışafına üstünlük verilməlidir

**İşğaldan azad edilmiş ərazilərin qısa zamanda
dircəlməsi üçün təkliflər nəzərə alınmalıdır**

fati modeli üzrə reallaşdırılacaq. "Bu model iqtisadi baxımdan ənənəvi modeldən daha səmərəlidir. Ona görə de bütün inkışaf mexanizm və aletləri sırf innovasiya və texnologiyalara əsaslanacaq", F.Fikrətzadə deyib.

Qeyd edək, işğaldan azad edilen ərazilərə qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırlıdır. Bu haqda Qaçınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bir neçə gün önce Şamaxıda keçirildi. "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkışaf imkanları" mövzusunda elmi-praktiki konfransda bildirilmişdi. F.Hüseynov qeyd etmişdi ki, Qarabağda yaşayacaq əhalisi-

bir proses olduğunu dedi:

- Əlbəttə ki, burada hər bir detall - əhalinin müşəq olunduğu tətbiq olundu. Yaradılmışın qədər hər bir məsələ nəzərə alınacaq. Həsab edirəm ki, burada dövlət infrastrukturunun yaradılması, təhlükəsizlik və mənzil tikintisi məsələsini üzərinə götürməlidir. Biznes sektor, iş yerlərinin yaradılması, əhalinin müşəq olunduğu təmən edilməsinə isə daxili və xarici investorların cəlb və cibidir. İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun fealiyyətinə üstünlük verilməli, özəl sektor dominant rolunu oynamalıdır. Doğrudur, işğaldan

azad edilmiş ərazilərdə sahibkarlıq fealiyyəti ilə müşəq olanlar üçün bir sıra

**"Universitetlər
olacaqsa, ətrafinda
xidmət sektor
da yaranacaq.
Bu da iş yerləri
deməkdir.**

**Məsələn, ABŞ-dakı
kimi "Disneyland"
şəhərcilikləri
salma bilər"**

nir:

- Təkliflərdən biri budur ki, azad edilmiş şəhərlərdən biri "Gənclər şəhəri" olsun. Ali təhsil müəssisələri orada

fealiyyət göstərsin. Bu, minlərlə gəncin həmin şəhərdə yaşaması, məskunlaşması deməkdir. Universitetlər olacaqsa, ətrafinda xidmət sektor da yaranacaq. Bu da iş yerləri deməkdir. Məsələn, ABŞ-dakı kimi "Disneyland" şəhərcilikləri salma bilər. Təbii ki, milli ad altında. Çok iş görmək olar və şübhəsiz ki, görürəcək də.

N.Cəfərli qeyd etdi ki, Qarabağ bölgəsində kənd təsərrüfatı - əkinçilik, heyvandarlıqla üstünlük verilir. Lakin nəzərə almaq lazımdır ki, 30 il əvvəl o torpaqlardan didərgin düşənlər artıq yaşlanmış, əvvəlki iş əmsalına malik deyillər. Gənclər isə əkinçiliyi, heyvandarlığı bilmir. Əhalinin müşəq olunduğu təmən edilməsində qayıdışla bağlı əhali arasında xüsusi tədqiqtər mərkəzlərinin keçirdiyi sorular köməyə gəl bilər. Müşəq olunduğu təmən üçün əhali qruplarının hansı peşələrə, hansı ixtisaslara sahib olduğunu, hazırlıda hansı sahələr üzrə çalışdıqlarını bilmək vacibdir.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub



Manat neft amilinə bağlıdır

Yaxın bir neçə ay ərzində milli valyutamızı risklər gözlemir

Iqtisadçı-alim, millet vəkili Vüqar Bayramov Türkiye lirasının ucuzlaşmasıyla bağlıdır. O qeyd edib ki, 1 ay önce 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazımdı. İndi bu rəqəm 13.87-dək dəyişib. Bu o deməkdir ki, 1 ay ərzində 30 faiza yaxın dəyrəti itirib.

O qeyd edib ki, türk lirasının ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə belə, həm iqtisadi, həm de psixoloji baxımdan qardaş olkədə milli valyutamızın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil.

Bank məsələləri üzrə ekspert Əkrem Həsənov "Şərq"ə türk lirasının dəyer itirməsinin Azərbaycan manatına təsiri olmayağı açıqlayıb:

"Türk lirasının ucuzlaşması Azərbaycan manatına təsir göstərmir. Çünkü Azərbaycan manatının mezənəsi dündəyada daha çox neftin qiymətənən ölçülür. Manat neft amilinə bağlıdır. Neftin qiyməti de sabitdir. Xatırladıram ki, Azərbaycanda əvvəlki devalvasiyalar məhz neftin qiymətinin uzun müddəti dönməsi ilə bağlı olub.

Mütəxəssis manatın hansı hallarda ucuzlaşla biləcəyini izah edib:

"İkinci hal ola bilər ki, əger Azərbaycan Türkçəye neftden hərəkətənən isə sat-sayıdı, o zaman deyə bilərdik ki, bizim üçün devalvasiya təhlükəsi var. Amma biz Türkçəye nə isə satmırıq. Satırıqsa da, burada türk lirası yox, dollar rol oynayır. Ümumiyyətən, yaxın bir neçə ay ərzində Azərbaycanda belə bir təhlükə gözənlənilir. Amma təbii ki, dünənənə deyəsiyəsi və iqtisadi vəziyyət kəskin deyişə bilər. Belə halda hansısa kritik vəziyyətdən bəhs etmək olar".

Cəmilia Əzim

Boşanma statistikasının artması dəhşətlidir

Bu tək qadın ilə kişinin ayrılması ilə nəticələnmir

Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 461 00 nükhə daxil olma ve 143 16 boşanma halları qeyd olunub.

Bu barədə "Şərq"ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərində 2020-ci ilin müvafiq dövrü ile müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Niyə boşanmalar bu qədər artır?

Sosio-əlam Əhməd Qəşəmoğlu "Şərq"ə açıqlamasında qeyd edib ki, son 10-20 ilde cəmiyyət xeyli mürəkkəbləşib və həssaslaşdırıb:

"Bizim ailə məsələləri ilə məşğul olan müəssisələr elə bilir ki, 30-40 il bundan qabaq ailə problemləri nəcə həll olundurdu, indi də eyni şəkildə həll edilməlidir. Hər şeyi axarına buraxıb. Bu işlə ciddi məşğul

olan yoxdur. Bu işləri tekce Aile, Qadın və Uşaq Problemləri üzrə Komitə həlli edə bilməz. Onlar icraçıdır, qarşıya qoynulan vezifələri yerinə yetirir".

Ə.Qəşəmoğlu diqqətə çatdırıb ki, bu ölkədə ailə ilə bağlı ciddi siyasi struktur yaradılmalıdır:

**"Yeni nəslin də taleyində,
fikirlərində və əməllərində
münəaqışa baş verir, xaos olur"**

"Məsələn, humanitar və sosial siyasetde yeniliklər olmalıdır, elmi əsaslarla fealiyyət programı hazırlanmalıdır. Biz aydınlaşdırılmalıq ki, ailənin cəmiyyətdə əsas funksiyalar nedir. Bunu "Ömrün uğurlu bünövrəsi" adlı kitabında izah etmişəm. Gərək dəqiqləşdirək ki, cəmiyyətin dəyişdiyi bir vaxtda hansı işləri görək, ailə institutu möhkəmlənər. Ancaq bu tərəfdən yanaşmırlar. "Biz qadınlara hüquqlarını öyrətdik", "Ailəde



qadın zorakılığının qarşısını almaq üçün böyük işlər görüb" kimi fikirlər səsləndirilir. Bunlar köməkçi vəsitiylərdir, problemlərin özüdür. Əlaqədar qurumlar məsələnin kökünə enmirlər. Gündən tələblərinə uyğun metodlarda işləşsələr, düzgün nəticə sləde edə bilərlər".

Ə.Qəşəmoğlu boşanmanın ümumi təsirlərindən dənisişib:

"Boşanma ona görə dəhşətlidir ki, bu tək qadın ilə kişinin ayrılmış ilə nəticələnmir. Hemçinin yeni nəsilə de məni stimul verir. Onların da taleyində, fikirlərində və əməllərində münəaqışa baş verir, xaos olur. Gərək bu məsələlər üçün həyəcan təbili çalınsın, həssas mövqə qoyulsun".

Cəmilia Əzim

Həbslərə mane olanlar var

Bəzi rüşvətxor məktəb direktorlarının arxasında məmurlar dayanır

Məktəb direktorunun vəzifəsi "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaması" və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin fealiyyətini idarə etməkdir. Məktəbin inkışaf proqramını, perspektiv və cari planları hazırlanmalıdır.

Müəssisənin və pedagoji işçilərin fealiyyətinin ardıcıl və sistemli təhlilini aparmalı, daxili qiymətləndirməni həyata keçirməli və bunların esasında perspektiv inkışaf istiqamətlərini müəyyənləşdirməlidir. Direktor olmaq üçün ali pedagoji və ya idarəetmə sahəsində ali təhsil, azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmli dərəcəsi və elmı ali oludur) 3 il) pedagoji staj, təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat) olmalıdır.

Məktəb direktorları bərəsində kifayət qədər menfi xəberlərə qarşılaşır. Hətta şahidi olurq. Bir çox insan təhsil aldıqları məktəblərdə direktor əzəbzənliliğindən dənişə bilər. Direktorların adı en çox korrupsiya hallanır.



Bu məqamda "Artıq tamah baş yarar" deyimi yerine düşür. Bəzi bəzi direktorların artıq tamah başlarını yarar. Hüquq-mühafizə orqanlarının arasındırmaları nəticəsində aqzählüyün belasına düşürler.

Məsələn, ele bu günlərdə 189-190 sayılı tam orta məktəb direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yılmışlığı ilə bağlı səs yazısı yayılıb. Hazırda bununla bağlı


müvafiq araşdırılmalar aparılır. Araşdırılmaların nəticələri barədə ictimaliyətə oləvə məlumat veriləcək.

Məktəb direktorlarının yol verdiyi qanunsuzluqlar barədə "Şərq"ə dənisan təhsil eksperti Elçin Əfendi bildirib ki, bəzi memurların gizli destəyi direktorların özbaşına səbab olur: "Qanunvericiliyə görə, məktəb direktorlarının sağıldır, müəllimlərdən və digər işçilərdən pul yıpması yolverilməzdir. Belə həllər korruption faktıdır. Həmin şəxs haqqında cinayət mesuliyyəti olmalıdır. Demək olar ki, bir çox təhsil müəssisəsində korrupsiya hallarına yel verən direktorlar hələ de var.

Müvafiq orqanlar korruptionerlərin həbs olunması ilə bağlı qərəvə verməyi bacarmalıdır. Əlavə olaraq, bir çox məktəb direktorunun hansısa memura bağlılığı olur. Yüksek vəzifə tutan şəxslərin vasitəsilə rüşvətxor direktorların həbs olunmasına sünü maneeler yaranır. Həmin şəxs sadəcə tənbeh edilir, sonra da məsələnin üzərində keçirilir.

Məktəb direktorlarının iş qəbulu zamanı yoxlama

Vətən sevgisinə köklənən "Givinin Qarabağnaməsi"



Adatim üzrə yorğun haldə işdən çıxıb eve tələsirdim. Payızın qızılı rəngə çalan yarpaq töküümə kimi yol boyu serilmişdi. Sərin, bir az da dəlisov Bakı küləyi elə bəi doğma adamları kimi saçırıma siğal çəkirdi. Mən isə yorğunluğumu unudub xəyalında qəlbimin diktişi ilə haqqında yazmaq istədim qəhrəmanının portret cizgilişini çəkirdim. Sadə insan, cəfərəsət, vətənpərvər ziyanı, böyük vətəndən, nüfuzlu qəlam sahibi Givinin günorta həvəsə mənə təqdim etdiyi "Givinin Qarabağnaməsi" adlı kitabını vərəqəlidikdən sonra na yazaçığımı düşnürdüm. Yadına qədlin yunan filosofu Epictetin müdrik bir kəلامı düşür: "Həmişə özünləri danışmağa çalış, çünki özüne söyleyəcəyin və özündən soruşaçın çox şəy var".

Bu gün dünəninen boyanıb özüne hesabat veren bu nüfuz sahibinin en böyük mükafatı daxilən rahat olmasıdır. Sabahına arzu və ümidi dəli bir tərəklik xeyirəna veren gürçü balası Giviyə bu haqqı acılı-sırınlı yaşıntıları, cəmiyyətdə tutduğu ədalətlə mövqeyi və mənəni saflığı qazandır. Yüksək etlaqı keyfiyyətləri, təvəzükçüllü və geniş dünayagörüşü ilə həmişə seçilən G.Paçxaşvilin mənəvi zənginliyinin başlıca şərti onun sadəliyidir. Qax rayonunun Qax-Gürçü kəndində sade bir ailədə dünyaya göz açan bu gürçü balası doğma at ocağından paytaxta üz tutanda onun yoluına mehəz safiq, temizlik və halıllı işləşdirilir.

Mərhum jurnalist dostum Məmməd Nazimoğlunun təbərincə deşək, o, anadan şair doğulur. "Təhsilini rusca alıb. Şeirlərini rus və Azərbaycan dillerində yazar. Səmed Vurğundan, Əli Kerimden, Nüsrət Kəsmənliyən, Abbas Abdulladan, Cəvansır Elögündən, bir-iki da şair tanışlarından ruskça şəvərmələri var. Çap üçün yox, elə-bələ. Givini hər haldə sağ olsun dost-tanış: bir-iki tərcüməsi, bir-iki şeiri de çap olunub". Yəqin ki, bu-iki cümlədən de hiss etdiniz ki, Givi şair deyil. Amma elimdə onun "Givinin Qarabağnaməsi" adlı çox da böyük olmayan bir kitabı var. Bes onu hansı hiss, hansı hadisə macəbur edib ki, bu kitabı yapsın? Vətəni sevəmdən, qorumanan, ata-babalarımızın keçidiyi yollarla nezər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetişmək olmaz.

Vətəne məhabbet insanın qəlbində yaşayın, onu vətənin çiçəklənmesinə təhrif edən en güclü mənəvi-əxlaqi hissdir. Bu hissə hələ uşaqlıq illerindən asılımə başlıca vəzifədir. Hərbi-vətənpərvərlik təriyəsi bu gün böyük əhəmiyyətə malikdir. Dağılıq Qarabağ mənəqəşəsi ilə bağlı müstəqil respublikamızın bugünkü durumu buna bizişən tələb edir. Görünür, bu hissələrle de o, "Givinin Qarabağnaməsi"ni yazıb.

Fəryadların içindərən zamanı, insanların kim götürür zamına?
Yaxşı günü döndəriblər yama - Vətən dərdi, Ana dərdi, yar dərdi.
"Vətən dərdi, Ana dərdi, yar dərdi".

Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq sehifelərimiz var. Müstəqillik əldə edəndən bugündək əlkəmizdə heyata keçirilmiş islahatlar, gərilmüş quruculuq işləri, insanların rifahi üçün yaradılmış imkanlar, gencələr qayıq, onların cəmiyyətdəki roluna vərlənən ənənələr vətəndəşlərindən vətənpərvərlik hissini, Vətəne sevgini daha da möhkəmliyədir. Givi Azərbaycanın müstəqilliyət qovuşmaq ərefəsində - yəni 1990-ci ilin 20 yanvarında əlyalın xalqın başına gətirilən müsibətlərin, faciənin tipik nümunəsinə həle elə həmin andaca "Moskvanın əli" şeirində gözel nəzəre çarpdırıb:

Gecənin bağını yarı gülələr,
Torpağın səsindən Bakı diksində.
Qaldı tank altında qadın, körpələr,
Şəhər av-hayaların diliyə dindi.

Dayanmaq bilmədi arəsəsələr,
Uzandı Şəhidlər hesabi kimi.
Qara rəng bürüdü bütün şəhəri
Mən gördüm dünənəni bir qəbir kimi.

Bundan sonra əsirin en böyük faciəsi olan Xocalı soyqırımından "Xocalı körpələrinin ağıları"nda poetik dille verib, burada tökülmüş nəhaq qanları uşaqların diliyle deniz selinə bənzədir:

Yaralardan qan sızır,
Qanımız tarix yazır.
Buz bağlanmış dilimiş,
"Vətən" - deməyə hazır.

Ruhlar bədəndən ayrı,
Millət vətəndən ayrı.
İçimiz qan ağları,
Diller neğmədən ayrı.

Bütün bunların neticesidir ki, mənəfər erməni ekstremlistlərinə qarşı mübarizədə bütün xalqımız birlik, bərabərlik nümayis etdirir. 2016-ci il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistən Silahlı Qüvvələrinin Qondarma Dağılıq Qarabağ Respublikasının herbi birləşmələri arasında baş vermiş herbi münaqışında Vətənimizin iğid övladları misilsiz iğidliklər göstərərək dushmanlıq gəzdəyi verdi. Bu tarixi hadisə Azərbaycanın daxili və xarici siyasetinin, vətəndəşlərin vətənpərvərlik ruhunun yüksək, dönməzliyinin qələbəsi oldu. Bu şanlı qələbə ilə Tərtər rayonunun Talış kəndi ətrafdakı yüksəkkiliklər və Seyulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və

Cocuq Mercanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madagız kəndi istiqamətində yollar düşməndən azad olundu. 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarından işğalçı, terrorçu Ermenistan yenə de menfur siyasetini davam etdirdi. Ermeni faşistlərinin Azərbaycanın Tərtər, Füzuli və Cəbrayıl rayonunun bir sıra kəndlərinə iricəpli silahlardan, o cümləndə artilleriya qurğularından atəşə tutması, mülki əhalini, mülki obyektləri hədəf almışı ilə uzun illərdən bəri cılıqlanmış esəblər dəhəz dözmədi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qətiyyətə, xalqına, ordusuna inamla tarixi qərarını verdi. Azərbaycanın reşadəti ordusu, casus əşərələr eks hücumuna keçdi. Ali Baş Komandan, ordu, xalq birliliyi, berabərliyi öz sözünü dedi. Keçən hər gün işğal olunmuş torpaqlarımızın mənəfər düşməndən azad olunması ilə yadda qalır. Bütün Azərbaycan xalqı Ali Baş Komandanını, yilmez əsgərin, zabitinən alıqlaşdırır. Her kəs "demir yumruq"un əsl sahibi Ali Baş Komandanın xalqa müraciətin, yeni kendələrimiz, rayon və şəhərlərimiz azadlaşdırması qovuşması xəberini səbirliyən gözləyir. Az qale bir qərincəlik muddəti fəsif, terrorçu Ermenistanın tapdəyində qalan, mühqəddəs, saysız sənətkarlar, igidler yetişdirən Qarabağımız zələmin, zülmün elindən qurturlar. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrət qəsəbəsi və digər bir çox kəndimiz işğalçılarından azad olunub. Gözümüz aydın, canab Ali Baş Komandanı. Gözümüz aydın, Vətən! Bu qələbə reşadəti Azərbaycan Ordusunun, qətiyyətli Ali Baş Komandanın və milli-mənəvi dəyərləri ilə dünənda nümunə olan Azərbaycan xalqının qələbədir.

Dünya şahid olur möhtəşəm ana,
Muştululq verərək Azərbaycana
Şair məsrəsinin coşqusu gelir,
Havadan qələbe qoxusu gelir!

Bunun üçün minlər vətənpərvər, cəsər, igid oğlunuş sefərbərlik nümayis etdirdi. Bütün Azərbaycan xalqı - qocası, cavani, fəhləsi, ziyalisi, məməru, bir sözü, her kəs üçranglı bayraqına sarılıb "Vətəne canımız feda" deyə Vətənin səsindən hay verdi. Məndən nügaran olma, Yerim rahatdır daha. Qarabağda büründüm, Qaldırımdıq bayraq! Bax, budur vətənpərvərlik, budur Vətən sevgisi. Ele həmin gürclərdə Vətənin səsindən verənlər bəri Givi Paçxataşılı idi. Onun bu qələbə və beynin məhsulu ilə tanışlıqdan sonra tam eminliklə deyə bilerəm ki, vətənpərvər övladı, ziyalı, düşüncəli, qabiliyətli vətəndəşi olan Vətən heç vaxt darda qalmaz.

Gün gələr kədər bitir,
Yurdumda lələ bitir.
Yağlılar qırılonda,
Ağlımızın bitir.

Bunu da şair dostumuz hələ 2007-ci ilə yazmışdır. Onun düşündüyü kimi, bəli, öten ilin sentyabr-noyabr aylarında, xüsusən də noyabrın 10-da Ermənistən təlim aktına imza atmasından sonra doğma, eziş, bir bərmiş üçün mühqəddəs olan Azərbaycanımızda döyünen on milyon "Ürək" Vətən üçün cırındı. Ali Baş Komandanın qətiyyəti, "demir yumruq", raşadəti və Müzəffər Azərbaycan Ordusunun şücaəti, Azərbaycan xalqının biri ilə tarixi torpaqlarımızı yağı düşməndən azad edildi.

Daşdəmir ƏJDƏROĞLU



Nəsrin jurnalistlərdən qaçdı, hasardan tullandı

Uzun müddətlik aktör Gökhan Alkanla eşyasaşayan Nəsrin Cavadzadə öten gün gözəllik salonuna gedərən göründülenib.

Milli. Az olay-a istinadən xəber verir ki, sevgilisi üçün bir neçə gün evvel ad günün sürprizi edən Cavadzadə KİV-i görəkən təşvişə düşüb. Suallardan qaçmağa çalışan aktrisa dərin üstüne çıxaraq dəmir barmalıqlardan tullanıb, daha sonra qaçmağa başlayıb. Lakin o, yeniden jurnalistlər görəndə təcübünlənib və "rezil olduq" şərhini verib. Nəsrin sözlerine "Bir yere tez çatmamış, dedim ki, belə qalsam, cox vaxt itirəm, deyəsen, indi de gecikmişəm. Heç olmasa şəkil çəkdirməyi dayandırın. Menə çənə maraqlıdır ki, bu xəberi necc strukturadırıcaqsınız? Heç olmasa hoppardığım divarları çəkin", - deyə elave edib. Aktrisa jurnalistlər "lilin en yaxşı qaçan artisti mükafatını alacağınız", - sözlərinə gülerek cavab verib.

Elan

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əli Hacıyev küçəsində yerləşən titiklinin sahibi Əliyev Rəşad İltifat oğluna məxsus etibarname № 506405 və bəlediyyə tərəfindən verilmiş hüquqi sənədən itdiyi üçün etibarsız sayılır.

Bakı şəhəri, Bineqedı rayonu üvanında qeydiyyatda olan Əliyev Elşad Əşəd oğluna məxsus EM-88 taxta qayıq markalı Gemisi verilmə AA 06972 nömrəli Gemisi biletli və AA 200006 nömrəli texniki talon itdiyi üçün etibarsız sayılır.

Beynəlxalq İxtiraçılıq və Biznes İstitutu

KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ (3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ (1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12 ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com

Təsisçi və baş redaktor: Akif Aşırı
Baş redaktorun i müavini: Yusif Nəzərli
Redaktor: Ayyət Əhməd

Reportyordular qrupu:

Məlahət Rzayeva, Seymən Bayramova, İsmayıllı Qocayev, Yegane Bayramova, Kənan Eynuroğlu, Aynurə Pənahqızı, Güneş Mərd, Aygün Tahir

Texniki heyət:

Rüfət Dadaşov, İmamcan Əliyev, Naila Cabarova, İlha İbrahimova, Fazilə Məmmədova

Qəzet "Şərq"ın kompyuter mərkəzində yüksəlir, səhifələnir və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya

Nazirliyində qeydə alınır.

Lisenziya: 535

www.sherg.az

e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti,

"Azərbaycan" nəşriyyatı.

Telefon: 447-32-41

538-44-50, internet 538-44-15,

İndeks: AZ1073

Hesab nömrəsi: "Kapitalbank"ın ASC 1 sayılı Nəsimi filialı 9900003611

SWIFT BIK AL-BAZ2X h/h

AZ17AIBB38070019441100466111

Kod 200112 M/H

AZ37NABZ01350100000000001944

VÖEN 1300414651 İndeks: 0330 Tirajı:

2550 Sifariş: 2651

Azercell Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir



5 milyondan çox abunəçinin seçimi olan "Azercell Telekom" MMC fəaliyyətinin 25 illiyini qeyd edir. Azercell-in yaradılması müstəqilliyyini yenica qazanmış Azərbaycanda Ulu Öndər Heyd



Tibbdə inqilab...

Eynəyi əvəz edəcək göz damcısı hazırlanı

ABŞ-da FDA rəsmən uzaqdangörmə problemi üçün Vuity göz damcısını təsdiq edib.

Medicina.az xəber verir ki, mütexəssislər bu dərmanı göz xəstəlikləri müalicəsində inqilab hesab edir. Cənki müntəzəm olaraq bu damcını istifadə etdikdə oxumaq və komputerdə işləmek üçün yaxından yaxşı görəmək məqsədilə eynək taxmaya ehtiyac galmışdır.


Dərmanın təsiridici maddəsi tibbə hələ XIX əsrənə məlumudur.

Bu damci yaşlanma ilə bağlı presbiopiya xəstəliyi zamanı da effektivdir. Bəzi yaşıllar uzaqdan görəməni qoruya da, yaxından yaxşı görmürlər. Buna qocalıq korluğu da deyilir.

Görənin pişəsmeye doğru getdiyi yaş dövrü 42-45 yaşdır. Bùllur eləstiliyini itirir və yaxından neyise dəqiq görmək pişəsir.

Dünyada 1,8 milyard presbiopiyalı xəste var. Onlar bülurdur eməliyyat etməli, eynək taxmalıdır. Bu damci dərman bəyənədaradır, bununla da pasiyentin yaxından görməsini yaxşılaşdırır. Uzaqdangörməyə isə təsir etmir.

Bütün nəzərləri öz üzərinə toplayıb
“Hörümçək adam” geyimi ilə göz qamaşdırıldı



Məşhur amerikalı aktrisa, müğənni və model Zendaya "Hörümçək adam: Eve yol yoxdur" ("Spider-Man: No Way Home") filminin Los-Anceles premyerasında açıq-saçıq görünüşü ilə göz qamaşdırıb.

Onun "qızılı xalı"ya çıxdığı dərin dekolleteli geyimində en çox diqqət çekən məqam isə nazik geyimin üzərindəki tor printi olub.

Oxu.az xəber verir ki, üzündəki maskanı təqdimatdan sonra çıxaran aktrisa möhtəşəm makyajı ilə də bütün nəzərləri öz üzərinə toplayıb.

Sosial şəbəkə istifadəçiləri aktrisanın görünüşünü birmənli qarşılamayıb. Beziləri onun çox açıq-saçıq geyimi ni təqdim ediblər və onsu da gözəl olan ulduzun buna ehtiyacı olmadığını bildiriblər. Əksəriyyət isə Zendayanın çox zərif göründüyü və möhtəşəm qadın olduğunu bildiriblər.

Heyvanlar üçün də korona vaksini hazırları




ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq. Peyvənddən ölkədəki zooparklarda istifadə etməye başlayırlar.
Peyvənd ilk olaraq nəsli tükenməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.

ABS-in Arizona ştatındaki Phoenix zooparkının baytarları ziyanətçilərle yaxın tamadasa olan 75 hevyanı xüsusi koronavirus peyvəndinin ilk dozmasını tətbiq etdilər.

Peyvənd Nyu-Cerside yerləşən və beynəlxalq heyvan saqlamlığı şirkəti "Zoetis" tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb. /medicina.az

Aktrisa 10,5 milyonluq sarayını satır



Amerikalı aktrisa Hilary Duff 14 il avval satın aldığı malikanesini satışa çıxırbı. Axşam.az xəber verir ki, aktrisanın Los-Ancelesdə yerləşən vəsiyətini 10,5 milyon dollar qarşılığında yeni sahibinə təqdim edəcəyi bəlli olub.

Hilary 2007-ci ilde 5,8 milyon dollara aldığı sözügedən evi tamamilə temir etdirib. Malikanədə qaraj, hovuz, meyvə-tərəvəz bağı, altı yataq, yeddi vanna otağı və okean mənzərəli eyvanları olan böyük mətbəx var.

Mustafa Sandal evlənir



Müğənni Mustafa Sandal özünə yenidən toy etməyə hazırlaşır.

Axsəm.az xəber verir ki, özündən 19 yaş kiçik Melis Sütşurupla sevgili olan ifaçının yayda nikah masasına eyleşəcəyi bildirilib.

Qeyd edək ki, M.Sandal keçmiş hayat yoldaşı müğənni Emine Yahovičla qalmaqlı şəkildə boşandıqdan sonra Melisə eşq yaşamağa başlayıb. Uç ildir birlükde olan cütlük övladlarının razılığı ilə münasibətlərini rəsmiləşdirmək qərarı alıb.



Zürafə boyunlu qadınlar...

Qəbilənin zərif cinsi uzun boyunlu görünmək üçün sözün tam mənasında əsl işgəncə yaşayırlar

Məlahət Rzayeva

Myanmarda yaşayan Karen qəbilesinin qadınları boyuna halqa keçirmək ənənəsini asırlardır yaşaydır. Boyuna halqlar keçirmək adəti Asiya və Afrika xalqlarına məxsus ənənədir. Tarixçi-ethnoqraflar hesab edir ki, boyuna halqa keçirmək ənənəsi qədim dövrlərdən mövcud olub.


"Şərəq" bu qədim ənənə ilə bağlı Türkiye mediasında yer alan maraqlı yazının oxuculara təqdim edir. Boyuna halqa keçirmək vücut üzərində aparılan on qədim dayışıklıklar sırasındadır. Qədim insanlar niye boyun halqlarına ehtiyac duyub? Mülahizələrdən biri budur ki, esasen kəndlərdən yaşayış əhalisi pələnglərin hücumundan qorunmaq üçün boyunlarına halqa keçirib. Cənki pələnglər insana hücum edərkən adəten boyun nahiyyəsinə atılırlar. Boyun həssas, kövək hissedir, şikar tez əldə edilir. Boyuna halqa keçirildikdə isə yırtıcı heyvallardan qorunmaq mümkündür. Digər mülahizə qadınların bilerək boyunlarına halqa keçirməsi, bununla çırçır göründükli üçün onun qonşu kəndlərdəki kişilərin onları qaçırılmalarına mane olmalıdır. Mülahizələrdən heqiqət dəha yaxını isə qadınların halqlar sayəsində boyunlarını uzatması və çırçın deyil, əksinə, gözəl göründümləridir. Boyuna halqa taxmaq adəti esasen qadınlar arasında yayılıb. Səbəb də qadınların boyunlarını uzatmaq, uzun bogaz-

I - da da gözəl görünmək isteyindən doğub. Molla Pənah Vaqif də Azərbaycan gözəlini belə vəsf edib: Boyun sərahıbdır, bədən bülür... Deməli, qadınlar dünya yarananlıq gözəl görünmək üçün her cür vəsitələrə atılıb, onlardan biri də məhə boyunun uzanması üçün istifadə edilən halqlardır. Myanmara

Tarixçi-ethnoqraflar hesab edir ki, boyuna halqa keçirmək ənənəsi qədim dövrlərdən mövcud olub



qadınları da həmçinin. Myanmar qadınlarının boyunlarına keçirdikləri halqlar düydən hazırlanırlar. Halqlar çiyinləri basıb kóks qəfəsinə aşağıya doğru eyse də boyun uzun görünür. Halqlar 3-4 ilən bir dəyəridir. Halqlar sayəsində qadınların hansı təbəqəye mənsub olduğunu da bilmək olur. Varlı qadınlar qızıl halqlar taxır. Nisbetən kasıblar düyü halqları, ya da demirdən, sümüklərdən emal edilmiş halqlardan istifadə edir. Halqlar qadınların öz həyat yoldasına sədəqət rəmzi de hesab olunur. Əsrlində isə halqlar boyunu uzatmır, sadəcə, uzun boyunu təsəssürat yaratır. Körpük sümükləri və qabırğaları isə aşağıya doğru basıb əyir. Halqlar səbəbindən qadınların boyun əzələləri getdikcə zeifləyir, hətta səs telləri de zədələnir. Halqların boyu-




Bəşər tarixində ilk!

Günəşə ilk toxunuş baş tutdu

NASA dünyada ilk dəfə olaraq kosmik peykin Güneş planetinin səthində toxunduğu açıqlayıb. İlk dəfə olaraq kosmik peykin Güneş atmosferinin xarici atmosferinə toxunaraq keçib.

"Şərəq" "Milliyet.com" a istinadən xəber verir ki, NASA-nın açıqlamasında "Parker" adlı kosmik peykin Güneş atmosferinin "Korona" - Güneş Tacı adlandırlıran xarici təbəqəsinə qısa zaman kəsiyində daxil olub-çıxdığı bildirilir. Tərixdə ikinci dəfə baş vermiş bu hadisə bu ilin aprel ayında olub. Lakin məlumatlar analiz edilərək daqiqləşdikdən sonra -indi açıqlanır. Hədsiz isti və radiasiya məruz qalan peykin topladığı məlumatlar elm adamlarının Güneş barədə yeni bilgilerə əldə etməsinə kömək edəcək.

BBC Türkçə xəber verir ki, NASA yetkililərindən Nicola Fox "neçə ki, Aya uğmaq Ayın necəliyini anlamağa yardımçı oldu, eləcə də Güneşə toxunmaq da ləp yaxınlıqda parlaq ulduzu və onun Güneş sistemi üzərindəki təsirini öyrənmək üçün nəhəng bir addımdır", deyib. "Parker" in Güneşə toxunmaq missiyası NASA-nın indilərde yürütdüyü en iddialı layihələrindən biridir. Kosmosa göndərilen peykin 3 ildir ki, Güneşin ətrafında fırlanır,



ona yaxınlaşmağa çalışır. Peypkin sürəti saatda 500 min kilometrdir. Məqsəd Güneşin atmosferinə sürətli daxil olub-çıxmək və yandırıcı istidən qorunmaq üçün qalın qalxanla örtülüş cihazlarla məlumat elde etmik idi. Peypkin yalnız bu il aprelin 28-də Güneşin "Aliven" adlandırılmış təbəqəsi - "korona" təbəqəsinin xarici səthindən içeri daxil ola bilib. Bu nöqtədən başqa Güneşə aid bütün hissəciklər cazibe qüvvəsinin təsirindən çıxaraq kosmosa yayılır. "Parker" Güneş atmosferinin xarici səthindən 13 milyon kilometr yüksəlklikdə yetişə bilib. Ve 3 dəfə Güneş atmosferinin xarici səthindən daxil olub-çıxbı. NASA bu layihəni gerçəkləşdirmək dünəninan maqnit sahəsinin təsiri altına alan Güneşdəki parlamların səbəbini öyrənməyi hədəfləyir.

Məlahət

2008-ci ildən sonra doğulanlar siqaret ala bilməyəcək

Hökumət sərt qərarla el atmaq məcburiyyətində qalıb

Yeni Zelandiya hökuməti gələcək nəslin siqaretdən istifadə etməsinə rəsmi olaraq qadağan edəcəyini açıqlayıb.

"Şərəq" xarici KİV-ə istinadən xəber verir ki, galən il qüvvəyə minnəsi gözəlin qanun qayğısına qaldırıb. Qələn qadınlar qadınların başlarını qaldırmış isə nümkürdən deyil. Bu-na görə sərçən pipetdən istifadə etmek məcburiyyətdindədir. Amma boyun halqlarla artıq keçmişdə olduğu qədər qalın, ağır deyil. Qadınlar indi yüngül və dəha az halqa taxırlar. Turizm bölgələrində isə boyun halqları hem de turistlərin diqqətinə cəlb etmək üçün istifadə edilir. Myanmar qadınları sağlamlıqlarına indi dəha artıq önmər verir və organizme zerər verecek halqlardan yavaş-yaşlı uzaqlaşırlar.



Yeni Zelandiya hökuməti gələcək nəslin siqaretdən istifadə etməsinə rəsmi olaraq qadağan edəcəyini açıqlayıb. "Şərəq" xarici KİV-ə istinadən xəber verir ki, galən il qüvvəyə minnəsi gözəlin qanun qayğısına qaldırıb. Qələn qadınlar qadınların başlarını qaldırmış isə nümkürdən deyil. Bu-na görə sərçən pipetdən istifadə etmek məcburiyyətdindədir. Amma boyun halqlarla artıq keçmişdə olduğu qədər qalın, ağır deyil. Qadınlar indi yüngül və dəha az halqa taxırlar. Turizm bölgələrində isə boyun halqları hem de turistlərin diqqətinə cəlb etmək üçün istifadə edilir. Myanmar qadınları sağlamlıqlarına indi dəha artıq önmər verir və organizme zerər verecek halqlardan yavaş-yaşlı uzaqlaşırlar.

"Bəli, bu səhvələri buraxmışam, 30 il əvvəl"

Qadına qarşı şiddetdədə adı çəkilən Tatlısəs tenqidlərə cavab verib

"Altın Kelebek" mükafatlandırma marasimində "Yaşam boyu onur ödülü" mükafatına layiq görülen müğənni İbrahim Tatlıses haqqında danışın iddialara cavab verib.

Axsəm.az xəber verir ki, ifaçularının buraxdığı səhvələrin kölgəsində qalmışına sənət dostları tərəfindən təqdim edilərək qayğısına qaldırılmışdır. Ünlü heç heç sayılması məni kəderləndirdi".

Tatlısəsin təqdim edənlər arasında yer alan aktyor Kerem Bürsündən incidiyi onuna küsülü olduğu ortaya çıxmış.

Qeyd edək ki, həyat yoldaşları Derya Tuna, Perihan Savaş, Rəqqasə Asena və müğənni Yıldız Tilbe kimlə bir çox qadına şiddetətərəfən Tatlısəs bir müddət əvvəl məşhurlar tərəfindən təqidlərə tuş gəlib.

